

Zamanından və məsafləsindən asılı olmayaq gəzintiyə getmek, səfərə çıxmak həmişə insanı gözəl ovqata kökləyir, qəlbində xoş hissələr oyadır. Canından mənəvi yorğunluğunu çıxarıır, təbini yaxşılığına doğru dəyişir. Gəzintilər və səfərlər zamanı yolboyu ürəyə yatan, müsiqiləri dinləmək adama könül xoşluğu getirir. Sanki yaşamaq, həyatdan zövq almaq həvəsini artırır. Sükan arxasında oturanda yolboyu müsiqisiz keçinmək olmur. Həzin və məlahətli müsiqiləri dinlədikcə duygularımız telənlər. Ağlımiza yeni-yeni fikirlər gəlir, bu fikirlərdən təptəzə ideyalar doğulur. Belə gözəl anlarımda şən və oynaq müsiqilər asta-asta düşüncələrimizin qapılarını döyərək göz qırpmışında ürəyimizə boyanır, bizi qanadlarına alıb xəyallarələmənə aparır. Ürəyimizcə olduğuna görə biz də könül dünyamızın qapılarını xəyalların üzünə geniş açıb onunla doğmalaşırıq.

Hamımızı sehrində saxlayıb, əhatə dairəsindən uzağa buraxmayan, sözün həqiqi mənasında öz əsirinə çevirən belə xoş anlarda fikirləşirən ki, görsən, müsiqisiz ömür sürmek cansıxıcı olmazdım? Yaşamaq üçün qoynunda doğulduğumuz bu geniş və gözəl dünya bize darixidrici gəlməzdəmi? Həyat şirinliyini, mənasını itirməzdəmi? Yəqin ki, bu sualları kimə versək, ondan "bəli, itirərdi" cavabını eşidərik. Çünkü mənəvi qıdamız, həyat fəlsəfəmiz olan müsiqi bize şah damarımızdan da yaxındır. O coşgulu çaylar kimi şirli ilə ürəyimizdən axır. Müsiqi könül dünyamızın bər-bəzəyi, olmaqla yanaşı, həm də həyatı dərk etməyin fəlsəfəsidir. Bu fəlsəfə ululardan, müdriklərdən və ariflərdən bize qalmış mənəvi mirsadır. Bir-birindən gözəl müsiqiləri dinlədikcə xəyallar bizi qanadlarına alıb həyat dənizinin əlcətməz, dərindən dərin ümmanlarına aparır. Bu deniz sahilsizdir, bitib-tükənməyəcək qədər ucsuz-bucaqsızdır. Müsiqi haqqındakı bu gözel fikirləri zamanın küləklərində ələyib sururaraq, qəlbimizin həmişə temiz olan süzgəcindən keçirdiyimiz anlarda, sabahlara doğru qanad çalan ümidişimiz min yerdən turmurcuqlayıb çiçək açır, gələcəyimizi inam qıçılcımları ilə guravlandıır.

Müsiqi həyatımızı təravətləndirməseydi, günlərimizi bize zövq verən mahnilər bəzəməsaydı, onu nə ilə əvez edərdik? Sevə-sevə dinlədiyimiz müsiqi hər addımda bize hava və su kimi lazımdır. Müsiqi ruhumuza siğal çəkir, duyularımızı sakitləşdirir. Bu anlarda xəyallarələminin sırlı-sehrlı qapıları üzümüzə daha da geniş açılır.

Hərdən düşünürsən: müsiqisiz biz necə yaşayardıq? Hansı yandan yanaşıransa yanaş, müsiqi bizim üçün əvezlənəməz mənəvi qidağıdır. Dinlədikcə dursursa ki, müsiqinin mayasında möglubedilməz güc, qəhrəmanlığa çağırış, mübarizlik ruhu aşlayan tükənmez qüvvə var. Şövqle dinlədiyimiz müsiqi həzinliyi və gözəl ritmləri ilə qəlbimizi titrədir, bize mənəvi zövq vərərək ovqatımıza yeni rənglər qatır. Müsiqi bu axarla, bu gedişlə bizi çox möhkəm tellərə özünə bağlayır. Bu bağ heç vaxt nə qırıllar, nə də nazılıb üzülür. Əksine, günlər payızın soyuğunda saralıb bir-bir təqvimdən illərin arxivine düşdüklərənən onurla doğmalaşırıq.

#### Qəlbimizin saf incisi

çiltisindədi, bəlkə hıqqırtısındadı, bəlkə çırıntısındadı, bəlkə...?

Müsiqinin qiymətini ölçüye gəlməyen mirvariye, dəyəri milyonlarla ölçülü daş-qasa və heç zaman tükənməyəcək xəzinəyə, mənəvi dünyamızın en gözəl, en saf incisine benzətmək olar. Müsiqi sırlı-sehrlili, möcüzeli bir dünyadır, əsrarəngiz, doyumsuz bir aləmdir. Müsiqi həmişə həssas və kövrek olan könəlümüzün titrəyi və çırıntıdır. O ürəyimizin inlətisi, dodaqlarımızın həzin zümrüməsi, kəsilməyen piçiltisi və hayqırışdır. Nə qədər çalışıb əcaplaşasən, ondan aldığımız zövq, mənəvi qidarı heç nə ilə əvez edə bilərək. Çünkü müsiqi qırılmaz tellərlə yaddaşımıza və ürəyimizə bağlanır. Bu bağlılı əbədi-ezəli-

dərinliklərinənən aparıb çıxarıır.

İnsan bu dünyaya göz açanda, etraf aləmi dərk etmək iqtidarındada olmur. O, anadan yaddaşla və qəlbə qar kimi ağappaq, tərəmət doğulur. Amma körpənin içində səs olur. İnsanın dünya ilə ilk ünsiyyəti səsdi, müsiqidir. Yenice doğulan körpə danışmasa da, qıgıldır, ağlayır və var gücü ilə çığırın həray salır. Onun ağlaması, ilk çığritısı - həyata səslənisi, gələcəkdə yaşıyacaqı, ömür sürəcəyi dənyaya ünsiyyət qurmaga can atmasıdır. Körpə dabanlarını bir-birinə sürtərək etrafına səslenib sanki: "Ehey dənya, mən gəlmisəm, buradayam!", - deyir. Müdriklərdən biri uşaq səsinə, körpə qıqlıltısına yüksək dəyər verərək: "Uşaq qıqlıltı dənyanın en böyük simfoniyasıdır", - deyib.

Günlər ötüb keçdiyək körpə "inq-iinq" edərək sanki her gün bir iynə boyunca böyüyür. Yavaş-yağışlı qoynunda dünyaya göz açdığı aləmi dərk etməye başlayır. Hələ ilk çağlarından müsiqi körpənin qəlbini hamımanın ilkin uvertüramız olan ana laylaları ilə dolur. Laylalar qanımız tekcə ana səsi ilə deyil, həm də ana südüləyə keçir. Ana südü, ana laylaları qəlbimizi müsiqiye sevgi, məhəbbət toxumları ilə doldurur. Zaman keçdiyək bu toxumlar cücerir, pöhrelənib yarpaqlayıb, qonçələyə-qonçələyə mənəvi dünyamızın dərinliklərinə kök atır. Yaşa dolduğça müsiqiye olan sevgimiz də içimizdən boy verir, beləcə, maraq dünyamızın coğrafi ənginlikləri genişlənir. illər günlərdən, həftələrdən qanad taxıb zamanın sonsuzluq adlandırılın çığrı ilə üzü keçmişə getdikcə beşiyimizin başında oxunan ana laylalarından başlanan yol bizi böyük müsiqi dünyasına qoşusdur. Sanki bulaqlar süzüle-süzüla çaya qoşur, çaylar da axıb dənizə və okeana tökülr. Ünvanına çatıldıdan sonra sakitleşir, rahatlanıb arın-axşayın ləpelear. Daha heç yerə tələsmir, daha heç kim və heç nə arxasında düşüb onu qovmur. Müsiqi dünyamız na qədər böyük və genişlənəcə də qanımız, iliyimizə hopmuş, beşiyimizin başında oxunmuş ana laylalarını heç vaxt unutmur. Bəlkə də unuda bilmirik. Çünkü həzinlikdən yoğrulmuş ana laylaları həyatımızın üverturası, ömrümüzün himni, ilk səsdir. Bu səs, bu səda, bu ifa bizim üçün olduğunu eziyidir. Ona görə də ömrümüz boyu onu xatırlayıraq. O, zaman-zaman qəlbimizdə səslenib təkrarlanıqda könəlümüzü oxşayır, ürəyimizə rəhatlıq eləyir. Bu rahatlığın qoynunda sakitləşən ruhumuz əbədi olaraq dinclik məkanında lövbər salır...



Müsiqinin aşılılığı mənəvi qida aram-aram duyğularımıza, oradan da varlığımıza hopur. Yaşadığımız həyat gündən-güne gözümüzdə gözələşib şirinleşir. Müsiqi ruhumuzu qidalanırmışla yanaşı, həm də bizi ətrafımızda sərgilənmiş təbiət mənzərələrində zövq almağa səsleyir. Günlər həftələrə, həftələr aylara döndükcə, illər hiss olunmadan üst-üstə qalandıqca, müsiqidən aldığımız zövdən ömür ağacımızın budaqlarında yəni qonçələr turmurcuqlayıb, təzə çiçeklər açır. Bütün bunlar həyatımızı gözəl və şən ahəngə kökləyir.

Hərdən düşünürsən: görsən, müsiqinin qüdrəti nədədir ki, qəlbimizi bu qədər titrədib sehirləyir? O güc mənbəyini haradan götürür, ecazkarlığını, heyranedici məftunluğunu nədən alır? Onun daxili qüvvəsi nəyindədir? Həzinliyindədirmi? Ritmindədirmi? İfa tərzindədirmi? Səslənişindədirmi? Avazindadır mı?... Nədən ona bu qədər vurğunuq, nədən onun bu qədər əsirinə çevrilir? Kim bilir, bəlkə müsiqisinin gücü titrəyişində, bəlkə ah-naləsindədi, bəlkə pi-

dir, zamansızdır. Evdə də, gəzintidə o həmişə yanımızdadı, əhatə dairəmzdədi. Heç vaxt bizi tərk etmir, bizdən uzaqlaşır. Müsiqi bizi yaşadır, biz də onu. O bize qol-qanad verir, biz də ona. Bu məhrəbanlıq, bu doğmaliq həyatımızın dəyişilməyən fəlsəfəsidir. Görsən, biz nədən müsiqini bu qədər sevirik, niyə ona bu qədər vurğunuq? Bu vurğunluq, bu heyranlıq qəlbimizdə neçə yaranır, neçə formalıdır? Müsiqiye sevgi, məhəbbət haradan qaynaqlanır, hansı mənbələrdən mayalanır? Neçə yaşdan sonra müsiqini duybub, ona könül bağlamağa başlayırıq? Müsiqi bizi həyatımızın hansı çağlarında, hansı dönenlərində əvsunlayıb ağıuşuna alır? Düşünçələrimizin dərinliyinə baş vurduqca müsiqinin sayını artırmaq olar. Suallarımızın coxluğunu o işi yaxşıdır ki, onlar bizi yeni axtarışlara, indiyə qədər bəlli olmayan müxtəlif mənbələrə üz tutmağa yönəldir. Yönündəyimiz istiqamətlərde bu suallara əhatəli cavab tapmağa çalışırıq. Çalışqanlığımız bi zi müsiqi ilə bağlı olan biliklərin